

Təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallarda nağdsız əməliyyatlar aparən ödəniş kartı istifadəçiləri üçün Azərbaycan Respublikası Mərkəzi Bankının təşkil etdiyi “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın şərtləri

1. “KARTLA ÖDƏ, KARTLA QAZAN” ADLI STİMULLAŞDIRICI LOTEREYANIN KEÇİRİLMƏSİNİN HÜQUQİ ƏSASI VƏ ONUN KEÇİRİLMƏ MƏQSƏDİ

1.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Təşkilatçı) tərəfindən keçiriləcək “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereya (bundan sonra – lotereya) “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

1.2. Təşkilatçı tərəfindən keçirilən lotereyanın əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın 3.9.2-ci yarım bəndində müəyyən edilmiş tədbir üzrə Mərkəzi Banka verilən tapşırığın icrası çərçivəsində əhalinin təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallarda ödəniş kartlarından istifadəyə stimullaşdırılması, nağdsız ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılmasıdır.

2. ŞƏRTLƏRDƏ İSTİFADƏ EDİLƏN ƏSAS ANLAYIŞLAR

2.1. Təşkilatçı – lotereyanı keçirən Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank). Yerləşdiyi ünvan: AZ1014, Azərbaycan, Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90, tel: (+99412) 493-11-22 faks: (+99412) 493-55-41;

2.2. iştirakçılar – təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallarda nağdsız əməliyyatlar apararaq lotereyada iştirak hüququ qazanmış ödəniş kartı istifadəçiləri;

2.3. kart istifadəçisi – kart sahibi və ya kartdan istifadə etmək hüququ olan şəxs;

2.4. bank – Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən banklar və milli poçt operatoru;

2.5. xidmət mərkəzi – prosessinq fəaliyyətini həyata keçirmək hüququ olan hüquqi şəxs;

2.6. “cashback” – lotereyada iştirak etmiş və qalib olmuş kart hesabına udulmuş vəsaitin mədaxil edilməsi;

2.7. eyniləşdirmə nömrəsi – lotereya biletinə bərabər tutulan, lotereyada iştirak edən ödəniş kartlarının nömrələri və kart istifadəçisini eyniləşdirməyə imkan verən unikal nömrə;

2.8. təsərrüfat subyekti – ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması üçün POS-terminal quraşdırılmış obyekt;

2.9. əməliyyat – kartla POS-terminal vasitəsilə ticarət, məişət və digər növ xidmətlərin, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının tam və ya qismən ödənilməsi.

3. LOTEREYANIN TƏŞKİLİ VƏ KEÇİRİLMƏ QAYDALARI, UDUŞUN ŞƏRTLƏRİ

3.1. Lotereya 1 noyabr 2020-ci il tarixindən 30 noyabr 2020-ci il tarixinədək olan dövrü əhatə edir. Lotereyanın uduş fondu 11 dekabr 2020-ci il tarixində oynanılacaqdır.

3.2. Lotereyanın keçirildiyi dövrdə Azərbaycan Respublikasının ərazisində emissiya edilmiş bütün növ ödəniş kartları ilə (lokal kartlar, Visa, MasterCard və s.) ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallarda minimum 5 (beş) manat məbləğində nağdsız əməliyyat aparan kart istifadəçiləri lotereyada iştirak hüququ əldə edirlər.

3.3. Lotereya dövründə 5 (beş) manat və ondan yuxarı məbləğdə aparılan hər bir əməliyyat iştirakçıya bir şans qazandırır.

3.4. Lotereyada iştirak hüququ verməyən əməliyyatlar:

3.4.1. korporativ kartlarla aparılan əməliyyatlar;

3.4.2. ləğv edilmiş (reversal) əməliyyatlar;

3.4.3. istifadəçisi eyniləşdirilməyən kartlarla aparılan əməliyyatlar.

3.5. Lotereyada bir eyniləşdirmə nömrəsi yalnız bir dəfə uduş qazandıra bilər.

3.6. Lotereyanın ümumi uduş fondu 99000 (doxsan doqquz min) manat təşkil edir. Uduş fonduna (vergi daxil olmaqla) hər biri 110 (bir yüz on) manat olmaqla 900 (doqquz yüz) ədəd uduş məbləği daxildir.

3.7. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.5-ci maddəsinə əsasən lotereyaların keçirilməsindən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən **10 faiz** dərəcə ilə vergi tutulur. Məcəllənin 102.1.26-cı maddəsinə əsasən maliyyə bazarlarına nəzarət orqanında qeydiyyatdan keçmiş lotereyalardan pul şəklində əldə edilən uduşların 10 manatadək olan hissəsi gəlir vergisindən azad edilir. Məcəllənin 150.1.11-ci maddəsinə əsasən vergi ödəmə mənbəyində (uduş məbləğindən) tutulacaqdır.

3.8. Lotereyanın uduş fondu Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90 ünvanında oynanılacaqdır.

3.9. Lotereyanın uduş fondunun qanunvericiliyə uyğun olaraq oynanılmasına nəzarət məqsədi ilə Təşkilatçı tərəfindən 5 (beş) nəfərdən ibarət tiraj komissiyası yaradılır.

3.10. Uduş fondunun oynanılması kompüterin xüsusi proqramı (bundan sonra “proqram” adlandırılacaq) vasitəsilə təsadüfi seçim əsasında həyata keçirilir.

3.11. Bu şərtlərin 3.2-ci bəndində göstərilmiş şərtlər çərçivəsində əməliyyat aparılmış kartlara xidmət mərkəzləri tərəfindən Təşkilatçının tələblərinə uyğun olaraq eyniləşdirmə nömrələri təyin ediləcəkdir. Eyniləşdirmə nömrələri, kartın şifrələnmiş PAN-ı (PAN-ın ilk 6 və son 4 rəqəmi göstərilməklə) və aparılan əməliyyat sayı göstərilməklə hazırlanmış siyahı lotereya dövrü bitdiyi tarixdən sonra 3 (üç) iş günü müddətində Təşkilatçıya təqdim olunacaqdır.

3.12. Hər bir eyniləşdirmə nömrəsi bu şərtlərin 3.3-cü bəndində göstərilən şərtə uyğun olaraq müvafiq şans sayı qədər proqrama daxil edilir. Lotereyanın uduş fondunun oynanılması üçün tiraj komissiyası üzvlərindən biri proqramı işə salır. Proqram lotereyanın uduş fondunda nəzərdə tutulan qalib sayına uyğun olaraq təsadüfi eyniləşdirmə nömrələrini seçir. Həmin nömrələr uduşlu sayılır.

3.13. Uduş fondu oynandıqdan sonra tiraj komissiyasının üzvləri tərəfindən lotereyanın nəticələrinə (qalib gəlmiş eyniləşdirmə nömrələri göstərilməklə) dair akt tərtib ediləcək və imzalanacaqdır.

3.14. Akt tərtib edildikdən sonra Təşkilatçı tərəfindən qalib gəlmiş eyniləşdirmə nömrələri 3 (üç) iş günü ərzində aidiyyatı xidmət mərkəzlərinə təqdim ediləcək, xidmət mərkəzləri isə 2 (iki) iş günü ərzində eyniləşdirmə nömrələrinə əsasən müvafiq olaraq qalib gəlmiş kart nömrələrini banklara təqdim edəcəkdir. Banklar 10 (on) iş günü ərzində təqdim edilmiş kart nömrələrinə əsasən qalib kart istifadəçilərini müəyyən edərək qaliblərin sayı və eyniləşdirmə nömrələrini Təşkilatçıya təqdim edəcəkdir.

Lotereyada qalib olmuş iştirakçı uduşdan imtina etdikdə, qalib olan şəxsin hesabına uduş məbləğini mədaxil etmək mümkün olmadıqda (kartın istifadə müddəti bitdikdə, kart istifadəçisini müəyyən etmək mümkün olmadıqda və ya vəfat etdikdə, kart blokləşdirildikdə və s.), banklar bu barədə Təşkilatçıya kart istifadəçisinin eyniləşdirmə nömrəsi qeyd olunmaqla məlumat verəcəkdir. Beləliklə, həmin uduş məbləği Təşkilatçının hesabında saxlanılacaq və uduş fondundan çıxarılaçaqdır.

3.15. Mərkəzi Bank bu şərtlərin 3.14-cü bəndində göstərilmiş şərtlər çərçivəsində banklardan siyahını aldıqdan sonra 5 (beş) iş günü ərzində müvafiq vergi tutulmaqla uduş məbləğini banklara köçürəcək, banklar isə vəsait daxil olduqdan sonra 1 (bir) iş günü ərzində həmin vəsaiti qalib olan iştirakçının kart hesabına mədaxil edəcək və bu barədə kart istifadəçisini məlumatlandıracaqdır (sms bildirişi, telefon zəngi, e-mail vasitəsi ilə və ya yazılı şəkildə).

Ümumilikdə, uduş məbləği uduş fondu oynandıqdan sonra 21 (iyirmi bir) iş günü ərzində qalib şəxsin hesabına köçürüləcək.

3.16. Təşkilatçı lotereya iştirakçılarını əvvəlcədən məlumatlandırmaqla lotereya şərtlərinə əlavə və (və ya) dəyişikliklər edə bilər. Lotereya şərtlərinə əlavə və (və ya) dəyişikliklər uduş fondunun oynanılması tarixinə azı 7 (yeddi) iş günü qalmış Mərkəzi Bankın saytında (www.cbar.az) və Azərbaycan Banklar Assosiasiyasının saytında (www.aba.az) elan ediləcəkdir.

4. YEKUN MÜDDƏALAR

4.1. Lotereyanın təşkili və keçirilməsi ilə əlaqədar digər münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

4.2. Lotereya iştirakçılarının məlumatlandırılması üçün lotereyanın şərtləri Lotereya başladığı tarixə 1 (bir) iş günü qalmış, uduş fondunun oynanılmasının nəticələri isə uduş fondu oynandıqdan sonra 5 (beş) iş günü ərzində Mərkəzi Bankın saytında (www.cbar.az) və Azərbaycan Banklar Assosiasiyasının saytında (www.aba.az) açıqlanacaqdır.